

Fənn 2017 - İqtisadi təhlil və audit

1. İqtisadi təhlil özündə əks etdirir:
 - a. iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
 - b.))iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
 - c. iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
 - d. iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması.
 - e. doğru cavab yoxdur

2. İqtisadi təhlilin predmetini təşkil edir:
 - a. təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
 - b. təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
 - c. təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması
 - d.))təsərrüfat prosesləri və hadisələrin səbəb-nəticə əlaqələri;
 - e. təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması.

3. İqtisadi təhlilin məqsədi:
 - a.))təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
 - b. idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
 - c. təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
 - d. biznes planların hazırlanması;
 - e. təsərrüfat faktlarının sənədləşdirilməsi.

4. İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını təşkil edir:
 - a.))idarəetmə funksiyaların təsnifləşdirilməsi;
 - b. təhlilin fəzifələrinin təsnifləşdirilməsi;
 - c. təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
 - d. təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;
 - e. tədqiqatın metod və metodikası

5. Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi:
 - a. iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili;
 - b. daxili və xarici
 - c. illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
 - d. təsərrüfatdaxili və təsərrüfatlararası
 - e.))cari, perspektiv, operativ
6. Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri:
 - a.))tam və seçmə;
 - b. sahələri və sahələrarası;
 - c. kompleks və müqayisəli;
 - d. amilli və diaqnostik;
 - e. təsərrüfatdaxili və təsərrüfatarası
7. Subyektinə görə təhlil bölünür:
 - a. kompleks və tematik;
 - b.))daxili və xarici;
 - c. tam və seçmə;
 - d. təsərrüfatdaxili və təsərrüfatlararası;
 - e. qabaqcadan və retrospektiv
8. Operativ təhlil aparılır:
 - a. təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
 - b. təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;
 - c. tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;
 - d. təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;
 - e.))təsərrüfat əməliyyatları başa çatdıqdan sonra

9. İqtisadi təhlilin obyektlərinə daxildir:
- a. müəssisənin maliyyə sabitliyi;
 - b.))təsərrüfat fəaliyyətinin nəticələri;
 - c. əmtəəlik məhsulların istehsalı və satışı;
 - d. istehsalın idarə edilməsi prosesi;
 - e. istehsal olunmuş məhsulun miqdarı.
10. Operativ təhlilin obyektlərinə daxildir:
- a. müəssisənin maliyyə hesabatları;
 - b. müəssisənin biznes planları;
 - c. məhsul istehsalı və satışı;
 - d.))müəssisənin fəaliyyətinin nəticələri;
 - e. müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar.
11. Aparılma dövrünə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin
- a. iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
 - b. daxili və xarici
 - c.))illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
 - d. təsərrüfatdaxili və təsərrüfatlararası
 - e. cari, perspektiv, operativ
12. Obyektin əhatə səviyyəsinə görə təhlil bölünür:
- a.))tam və seçmə;
 - b. sahələri və sahələrarası;
 - c. kompleks və müqayisəli;
 - d. amilli və diaqnostik;
 - e. təsərrüfatdaxili və təsərrüfatarası
13. İqtisadi təhlilin aparılmasının məqsədi nədir?

- a. idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
- b. təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- c. biznes planların əsaslandırılması və tərtib olunması;
- d.))təşkilatın fəaliyyətinin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
- e. təsərrüfat faktlarının sənədləşdirilməsi.

14. İqtisadi təhlil aiddir:

- a.))xüsusi iqtisadi forma və təşkili xüsusiyyətləri olan iqtisad elminə;
- b. konkret-iqtisad elminə;
- c. analitik-informasiya elminə;
- d. iqtisadi-tarixi elminə
- e. fundamental elminə.

15. İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- a.))məhsul istehsalı, məhsulun maya dəyəri;
- b. müəssisənin maliyyə vəziyyəti;
- c. müəssisənin ödəməqabiliyyəti;
- d. müəssisənin maliyyə sabitliyi;
- e. müəssisənin likvidliyi.

16. Kompleks iqtisadi təhlil xarakterizə olunur:

- a. vahid məqsədi ilə;
- b. təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
- c.))təhlilin sistemliliyi ilə;
- d. hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə;
- e. xüsusi üsulların tətbiqi ilə

17. İstehsal funksiyası dedikdə başa düşülür:

- a.))nəticə və istehlak olunan resurslar arasında asılılıq;

- b. əmək məhsuldarlığının aşağı düşməsi;
- c. əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;
- d. istehsal proseslərinin intensivləşdirilməsi;
- e. əmək məhsuldarlığının yüksəldilməsi

18. Mütləq göstəricilərə aiddir:

- a. material tutumu;
- b. fondverimi;
- c. fondtutumu;
- d. rentabellik;
- e. işçilərin sayı

19. Nisbi göstəricilərə aiddir:

- a. fondverimi
- b. heyətin sayı;
- c. maşınların ortaillik dəyəri;
- d. məhsulun həcmi;
- e. dövrü aktivlərinin həcmi

20. Keyfiyyət göstəricisi hansıdır?

- a. fondverimi;
- b. heyətin sayı;
- c. maşınların ortaillik dəyəri;
- d. məhsulun həcmi;
- e. dövrü aktivlərinin həcmi

21. Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

- a. funksional;
- b. qeyrimüəyyən;

- c. multiplikativ;
- d.))korrelyasiya;
- e. aktiv

22. Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- a.))müəssisənin maliyyə nəticələri və maliyyə vəziyyəti
- b. istehsal resursları
- c. istehsalın texniki-təşkilati səviyyəsi
- d. məsrəflər, məhsulun həcmi, mənfəət
- e. istehsal məsrəfləri, məhsulun maya dəyəri.

23. İqtisadi təhlilin əsas istiqamətləri:

- a. müqayisə;
- b. qiymətləndirmə;
- c. qruplaşdırma;
- d. diaqnostik;
- e.))fəaliyyətin qiymətləndirməsi, diaqnostikası, proqnozlaşdırılması.

24. Kompleks iqtisadi təhlildən istifadə edənlər:

- a.))müəssisənin rəhbəri;
- b. vergi müfəttişi;
- c. kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;
- d. jurnalistlər;
- e. malgöndərənlər

25. Vaxt əlamətinə görə iqtisadi təhlilin hansı növləri vardır?

- a. cari təhlil, idarəetmə təhlili, marketing təhlili;

- b.))cari təhlil, perspektiv təhlil;
- c. daxili təhlil, xarici təhlil;
- d. illik, rüblük, aylıq, maliyyə;
- e. təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;

26. Hansı göstərici statistik göstərici hesab olunur?

- a. [əmək məhsuldarlığı;
- b. manatda ifadə olunmuş göstəricilər;
- c. mal dövriyyəsinin strukturu;
- d.))qiymət indeksi;
- e. mənfəətin həcmi

27. İqtisadi təhlil nəyi səciyyələndirir?

- a. iqtisadi hal və proseslərin qiymətləndirilməsini;
- b. iqtisadi hal və proseslərin qruplaşdırılmasını;
- c. iqtisadi hal və hadisələrin proqnozlaşdırılmasını
- d. iqtisadi hal və proseslərin kompleks öyrənilməsini;
- e.))iqtisadi hal və proseslərin elementlərə bölünməsini.

28. Korrelyasiya təhlilinin məqsədi nədir?

- a.))amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi;
- b. göstəricinin artım tempinin hesablanması;
- c. trendin müəyyən edilməsi;
- d. qurulmuş trendin düzgünlüyünün qiymətləndirilməsi;
- e. göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi

29. İqtisadi təhlil və mühasibat uçotu arasında qarşılıqlı əlaqə nədən ibarətdir?

- a. idarəetmənin ən vacib funksiyaları hesab olunur;
- b. mühasibat uçotu və iqtisadi təhlilin məqsəd və vəzifələri eynidir;

- c.))mühasibat uçotu və hesabatı iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
- d. biznes-planlarının tərtib edilməsində mühasibat uçotu məlumatlardan istifadə olunur;
- e. mühasibat uçotu və iqtisadi təhlildə eyni metod və üsullarından istifadə olunur.

30. Hansı göstəricilər nisbi göstəricilərə aiddir:

- a. məhsulun həcmi;
- b. heyətin sayı;
- c.))fondverimi
- d. maşınların ortaillik dəyəri;
- e. dövryyə aktivlərinin həcmi

31. İstehsalın səmərəliliyinin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

- a. amillər;
- b.))ehtiyatlar;
- c. təşkilatın fəaliyyətində əmələ gələn “dar yerlər”;
- d. səmərəliliyin göstəriciləri;
- e. təsərrüfat fəaliyyətinin nəticələri.

32. Hansı göstərici keyfiyyət göstəricisi hesab olunur?

- a. heyətin sayı;
- b.))fondverimi;
- c. maşınların ortaillik dəyəri;
- d. məhsulun həcmi;
- e. dövryyə aktivlərinin həcmi

33. Aparılma metodikasına görə iqtisadi təhlilin hansı növləri vardır?

- a. cari təhlil, maliyyə təhlili, marketinq təhlili;
- b. daxili təhlil, xarici təhlil, tematik təhlil;

- c.))amilli təhlil, diaqnostik təhlil, marjinal təhlil;
- d. təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;
- e. cari təhlil, perspektiv təhlil, operativ təhlil.

34. Cari təhlil imkan verir:

- a. hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
- b. biznes planların icrasını qabaqcadan qiymətləndirmək;
- c. strateji idarəetmə məsələlərini həll etmək;
- d. müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;
- e.))biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək

35. Marjinal təhlil aşağıdakı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir:

- a. sabit, dəyişən və dolay məsrəflər;
- b. mənfəət, zərər və məhsulun rentabelliği;
- c. istehsal, məhsulun yüklənməsi və satışı;
- d. müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
- e.))satışın həcmi, maya dəyəri və mənfəət

36. Perspektiv təhlildən istifadə olunur?

- a. retrospektiv idarəetmə üçün;
- b. situasiyalı idarəetmə üçün;
- c.))proqnoz idarəetmə üçün;
- d. taktiki idarəetmə üçün;
- e. operativ idarəetmə üçün

37. Maketing təhlilinin məqsədi:

- a.))ətraf mühitinin öyrənilməsi;
- b. maliyyə vəziyyətinin öyrənilməsi;
- c. müqavilə öhdəliklərinin icrasının öyrənilməsi;

- d. istehsalın texniki istiqamətinin öyrənilməsi;
- e. istehsal resurslarından istifadə səviyyəsinin öyrənilməsi;

38. Mühasibat (maliyyə) hesabatlarının trend təhlili:

- a. hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- b. maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir
- c.))hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və onun dəyişilmə meylinin müəyyənəndirilməsidir;
- d. müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- e. ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir

39. Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili:

- a. hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- b. maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- c. hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənəndirilməsidir
- d.))müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- e. ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir

40. Müqayisəli üfüqi təhlildən istifadə olunur:

- a.))göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
- b. göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
- c. göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;
- d. səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;
- e. göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün

41. İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında qoyulan tələblər:

- a.))münasiblik, gerçəklik, müqayisəlilik, səmərəlilik;
- b. münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, səmərəlilik;
- c. gerçəklik, müqayisəlilik, sistemləşdirmə;

- d. elmlilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
- e. gerçəklik, şəffaflıq, təsirlilik, operativlik.

42. İqtisadi təhlilin informasiya mənbələri aşağıdakı qrupa bölünür:

- a. plan, plandan kənar və uçot məlumatları;
- b.))plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr;
- c. rəsmi mənbələr, operativ və cari məlumatlar;
- d. normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumat-lar;
- e. uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası.

43. İqtisadi təhlilin evristik metodlarına aiddir:

- a.))beyinlərin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları;
- b. integral, indeks, beyin hücumu üsulları;
- c. zəncirvari yerdəyişmə, nisbi fərqlər üsululları;
- d. balans üsulu, ekspert üsulu;
- e. riyazi-iqtisadi metodlar

44. Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- a. işçilərin orta siyahı sayı
- b.))kapital
- c. əmlak üçün vergi
- d. məhsulun həcmi
- e. əsas vəsaitlərin dəyəri

45. İqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- a. operativ uçot və təqvim-operativ məlumatlar;
- b.))plan-normativ, uçot və qeyri uçot məlumatları.
- c. biznes-planların və operativ uçotun məlumatları;

- d. statistik və operativ məlumatlar;
- e. gündəlik plan tapşırıqları və statistik məlumatlar;

46. Hansı hallarda orta kəmiyyət üsulundan istifadə olunur:

- a. təşkilatın fəaliyyətini səciyyələndirən göstəricilərinin qiymətləndirilməsi üçün;
- b. təşkilatın fəaliyyətinin ən vacib göstəriciləri üzrə meylin qiymətləndirilməsi üçün;
- c.)hər hansı bir əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi üçün.
- d. statistik məlumatların əldə edilməsi üçün;
- e. təşkilatın inkişafı proqnozunun tərtib edilməsi üçün;

47. Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- a.)additiv;
- b. aktiv;
- c. mütləq;
- d. qarışıq;
- e. təkrarlanan.

48. Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- a. multimedii;
- b.)multiplikativ;
- c. mütləq;
- d. qarışıq;
- e. təkrarlanan.

49. Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- a.)universallığı;
- b. müəyyən olunmamış qalığın mövcudluğu;
- c. yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;

- d. hesablama prosedurlarının həcmnin azalması;
- e. səmərəlilik.

50. Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- a. müəyyən olunmamış qalıqın mövcudluğu;
- b. yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- c. universallığı;
- d.))hesablama prosedurlarının həcmnin azalması;
- e. səmərəlilik.

51. İndeks üsulunun üstünlükləri hansıdır?

- a.))kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
- b. yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;
- c. müəyyən olunmamış qalıq yoxdur;
- d. müəyyən olunmamış qalıq mövcuddur;
- e. hesablama prosedurlarının həcmi azalır.

52. Hansı əlamətinə görə zəncirvari yerdəyişmə üsulundan geniş istifadə olunur?

- a. aparılmış hesablamaların keyfiyyəti.
- b. müəyyən olunmamış qalıqın mövcudluğu;
- c. yerdəyişmənin ardıcılığının nəzərə alınmaması;
- d. hesablama prosedurlarının həcmnin azalması;
- e.))universallığı;

53. Hansı hallarda şərti kəmiyyətin hesablanması üsulundan istifadə olunur?

- a. nəticə göstəricisinə ikidən artıq amil təsir göstərdikdə;
- b.))nəticə göstəricisinə iki amil təsir göstərdikdə;
- c. göstəricilər arasında birbaşa asılılıq olduqda;
- d. göstəricilər arasında birbaşa asılılıq olmadıqda;
- e. maliyyə uçot məlumatları;

54. Məhsul satışından mənfəət necə hesablanır:

- a.))Ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
- b. pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- c. vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
- d. balans və xalis mənfəət arasında fərq kimi;
- e. xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.

55. Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- a. göstəricilərin müqayisəli təhlili;
- b.))göstəricilərin şaquli təhlili;
- c. göstəricilərin üfqi təhlili;
- d. göstəricilərin trend təhlili;
- e. göstəricilərin amilli təhlili.

56. Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

- a. gəlir və xərclər arasında fərq kimi;
- b.))məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
- c. əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- d. məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsi-nin cəmi kimi;
- e. məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.

57. Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:

- a. ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;
- b.))pul gəliri – netto ilə satılmış məhsulların maya dəyəri, inzibati xərclər və kommersiya xərcləri arasında fərq kimi ;
- c. sair satışın nəticələri ilə məhsulların maya dəyəri arasında fərq kimi;
- d. pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;
- e. pul gəliri və kommersiya xərclərin arasınpul gəliri və kommersiya xərclərin arasında fərq kimi.

58. Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir
-))satış həcmnin dəyişməsi, satışın strukturunun dəyişməsi;
 - istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmnin dəyişməsi;
 - material tutumunun dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi
 - fond veriminin dəyişməsi
 - əmək məhsuldarlığının və qiymətin dəyişməsi
59. Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:
-))satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
 - satışın faktiki həcminə, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
 - satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;
 - satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;
 - faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
60. Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:
- mənfəət və zərər haqqında hesabat üzrə;
 -))kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
 - mühasibat balansı üzrə;
 - uçot siyasəti və izahlı qeydlər üzrə.
61. Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?
- ehtiyat fondunun yaradılması;
 - əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
 -))dividendlərin ödənilməsi;
 - sosial sferalar fondunun artırılması.
 - bunlardan heç biri.
62. Təşkilatın mənfəəti səciyyələndirir:
- maliyyə vəziyyətini;

- b. işgüzar aktivliyi;
- c.))maliyyə nəticələrini;
- d. məcmu aktivlərin dövretməsinə;
- e. kapitalın rentabelliyni.

63. Aktivlərin rentabelliyni səciyyələndirir:

- a.))təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyni ;
- b. cari likvidliyi;
- c. kapitalın strukturunu;
- d. işgüzar fəallığı;
- e. bazar sabitliyni.

64. Məhsul satışından mənfəətə təsir edən əsas amillər hansılardır:

- a. məhsul buraxılışı və satışının həcmi, maşın və avadanlıqların dəyəri, istehsalın texniki-təşkilati səviyyəsi, ixtisaslaşma səviyyəsi;
- b.)))satışın həcmi, quruluşu, məhsul vahidinin maya dəyəri, orta satış qiyməti;
- c. müssisənin öhdəlikləri, işçilərin ixtisas səviyyəsi, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti;
- d. debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
- e. satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.

65. Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur:

- a. büdcə və kreditorlara olan borcları örtən və satışdan mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmnin qiymətləndirilməsi üçün;
- b. investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliynin qiymətləndirilməsi üçün;
- c. maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliynə təsirinin qiymətləndirilməsi üçün;
- d. borclara xidmət üzrə xərclərin örtülməsi əmsalının əhəmiyyətinin qiymətləndirilməsi üçün;
- e.)))yuxarıda qeyd olunan bütün variantlar üçün.

66. Marjinal gəlir hesablanır:

- a. satışdan pul gəlirləri və müstəqim material məsrəfləri arasında fərq kimi;
- b.))satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi;
- c. satışdan mənfəət və sabit xərclərin fərqi kimi;
- d. satışdan pul gəliri və dolay xərclər arasında fərq kimi;
- e. satışdan pul gəlirləri və istehsal xərcləri arasında fərq kimi.

67. Satışın zərərsizlik səviyyəsində:

- a.))satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;
- b. satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
- c. satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;
- d. mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;
- e. mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.

68. Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır:

- a.))sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
- b. sabit xərclərin marjinal gəlirə hasili kimi;
- c. sabit xərclərin mənfəətə nisbəti kimi;
- d. dəyişən xərclərin mənfəətə nisbəti kimi;
- e. dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.

69. Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır:

- a. sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;
- b.))sabit xərclərin pul gəlirində marjinal gəlirin payına nisbəti kimi ;
- c. sabit xərclərin marjinal gəlirə hasili kimi;
- d. sabit xərclərin mənfəətə nisbəti kimi ;
- e. dəyişən xərclərin mənfəətə nisbəti kimi.

70. Xüsusi kapitalın rentabelliği hesablanır.

- a.)xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- b. xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- c. xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;
- d. xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;
- e. xalis mənfəətin aktivlərin ortaillik dəyərinə nisbəti kimi.

71. İnvestisiyanın rentabelliği hesablanır:

- a. xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- b.)xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
- c. balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
- d. xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;
- e. vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi

72. Xərclərin rentabelliği hesablanır:

- a.)satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;
- b. satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- c. satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- d. xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;
- e. xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.

73. Xərclərin rentabelliğinə birbaşa təsir edən amillərə aid edilir:

- a.)satılmış məhsulun həcmi və quruluşunun dəyişməsi;
- b. məhsul vahidinin qiyməti və əmək məhsuldarlığının dəyişməsi;
- c. inzibati xərclərin, kommersiya xərclərinin, kredit və borcların dəyiş-məsi;
- d. məhsulun qiyməti və keyfiyyətinin dəyişməsi
- e. Düz cavab yoxdur

74. Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır:

- a.))məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti kimi ;
- b. məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərinə nisbəti kimi;
- c. məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- d. məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- e. xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.

75. İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- a. təşkilatın xüsusi kapitalının azalmasını;
- b. pul vəsaitinin çatışmazlığını;
- c.))pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
- d. pul kütləsinin qiymətinin artması və aşağı düşməsinə;
- e. əmtəə kütləsinin artım tempinin pul kütləsinin artım tempindən yüksək olmasını.

76. Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:

- a.))dəyişən və şərti sabit;
- b. istehsal və qeyri istehsal;
- c. aşkar və gizli;
- d. birbaşa və dolay;
- e. əsas və köməkçi.

77. Dövriyyə kapitalının rentabelliği hesablanır:

- a. satışdan mənfəətin aktivlərin orta məbləğinə nisbəti kimi;
- b. xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- c.))satışdan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti kimi;
- d. satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
- e. xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.

78. İstehsalın rentabelliği hesablanır:

- a.))xalis mənfəətin əsas istehsal fondları və material dövrüyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
- b. balans mənfəətinin əsas fondların orta dəyərinə nisbəti kimi;
- c. xalis mənfəətin xüsusi kapitala nisbəti kimi;
- d. balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;
- e. satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.

79. Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- a. ƏDV və aksizlər;
- b.))balans mənfəəti, mütləq maliyyə ödəmələri;
- c. vergi güzəştləri, kommersiya xərcləri
- d. satışın maya dəyəri;
- e. əməkhaqqı xərcləri, vergi məbləği

80. Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır:

- a.))xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- b. xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi ;
- c. aktivlərin ornta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- d. satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
- e. xalis mənfəətin xüsusi kapitala nisbəti kimi.

81. Dövrüyyə vəsaitlərin tərkibini təşkil edir:

- a. iş maşınları və avadanlıqlar;
- b.))xammal, əsas material, yarımfabrikatlar;
- c. debitor borcları;
- d. xüsusi kapital;
- e. borc kapitalı.

82. Hansı göstərici dövrüyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir:

- a.))dövrüyyə vəsaitlərinin dövrünü əmsalı;
- b. dövrüyyə vəsaitlərinin təhkim olunması əmsalı;
- c. mənfəət;
- d. ehtiyatların həcmi;
- e. dövrüyyə vəsaitlərinin ortaillik dəyəri.

83. Xalis cari aktiv necə hesablanır?

- a.))dövrüyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
- b. likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
- c. dövrüyyə aktivlərinin real vəziyyətinə görə korrektə edilmiş xüsusi kapital;
- d. dövrüyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;
- e. xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi.

84. Təşkilatın likvidliyinin qiymətləndirilməsində maraqlıdır:

- a. mülkiyyətçilər;
- b.))kreditorlar;
- c. dövlət;
- d. səhmdarlar;
- e. menecerlər.

85. Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində maraqlıdır:

- a.))mülkiyyətçilər;
- b. kreditorlar;
- c. səhmdarlar;
- d. maliyyə analitikləri;
- e. mühasiblər.

86. Mütləq likvidlik əmsalı səciyyələndirir:

- a.))təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- b. təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- c. təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;
- d. təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- e. təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.

87. Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici;

- a. kreditör borclarının dövrə əmsalı;
- b. debitor borclarının dövrə əmsalı;
- c. aktivlərin rentabelliği ;
- d. xüsusi kapitalın rentabelliği.
- e.))cari likvidlik əmsalı;

88. Cari likvidlik əmsalı səciyyələndirir:

- a. təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmamasını
- b. təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmasını;
- c.))dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
- d. qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü;
- e. uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü.

89. Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- a. əlavə kapital;
- b.))gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- c. ehtiyat kapitalı;
- d. ötən illərin bölüşdürülməmiş mənfəəti;
- e. məqsədli maliyyələşdirmə və daxilolmalar.

90. Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir:

- a.)səhmlərin emissiyası;
- b. istiqrazların buraxılışı;
- c. kreditlərin cəlb edilməsi;
- d. məhsul satışı məhsul satışından pul gəliri.
- e. maliyyə qoyuluşları;

91. Maliyyə sabitliyinin aşağıdakı növləri vardır:

- a. nisbi, mütləq, orta, cari;
- b.)mütləq, normal, qeyri-sabit, böhranlı;
- c. mütləq, normal, nisbi, perspektiv;
- d. perspektiv, cari, orta, normal;
- e. nisbi, mütləq, cari, normal.

92. Xalis dövriyyə aktivləri hesablanır:

- a. qeyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;
- b. dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;
- c.)cari aktivlər və cari passivlər arasında fərq kimi;
- d. xüsusi və borc kapitalı arasında fərq kimi;
- e. qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.

93. Balans hesablarında ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

- a. təşkilatın fəaliyyətinin genişləndirilməsi;
- b. əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinə pozulmasını;
- c.)dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;
- d. müəssisənin sabitliyinin azalması;
- e. inflyasiya səviyyəsinin yüksək olması.

94. Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir
- a. xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində
 - b. maliyyə aktivliyinin səviyyəsini;
 - c. xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində
 - d. kapitalın dövr sürətini;
 - e. likvidlik səviyyəsini.

95. Dövriyyə göstəriciləri səciyyələndirir
- a. ödəməqabiliyyətini;
 - b. işgüzar aktivliyi;
 - c. bazar sabitliyini;
 - d. kreditqaytarma qabiliyyətini;
 - e. gəlirliyi.

96. Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?
- a. dövriyyə aktivləri / xüsusi kapital;
 - b. borc kapital / aktivlər;
 - c. xüsusi kapital / aktivlər;
 - d. xüsusi kapital / balansın valyutası;
 - e. xüsusi kapital / borc kapitalı.

97. Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:
- a. satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
 - b. pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
 - c. pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
 - d. pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
 - e. marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.

98. Mütləq likvidlik əmsalı hesablanır:

- a. pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- b. pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
- c.))pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- d. pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
- e. pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.

99. Müstəqillik əmsalı hesablanır:

- a.))xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;
- b. borc kapitalının xüsusi kapitalla nisbəti kimi;
- c. borc kapitalının balansın valyutasına nisbəti kimi;
- d. aktivlərin öhdəliklərə nisbəti kimi;
- e. xüsusi kapitalın borc kapitalına nisbəti kimi.

100. Xalis dövriyyə kapitalı hesablanır:

- a. təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
- b.))təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
- c. məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
- d. pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;
- e. xüsusi kapital və borc kapitalı arasında fərq kimi .

101. Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

- a. dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- b.)))xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- c. dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- d. satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;
- e. xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.

102. Xüsusi kapitalın manevrlik əmsalı hesablanır:

- a.))xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
 - b. xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
 - c. xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
 - d. xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - e. borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi.
103. Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:
- a. xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
 - b. xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
 - c. xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - d. borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - e.))xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.
104. Daimi aktivin indeksi hesablanır:
- a. cari aktivlərin cari passivlərə nisbəti kimi;
 - b. cari passivlərin cari aktivlərə nisbəti kimi;
 - c. dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
 - d. qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;
 - e.))qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
105. Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:
- a. uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - b. qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - c.))uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
 - d. uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - e. xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi
106. Əmlakın real dəyəri əmsalı:
- a.))əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi ;

- b. qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
- c. dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- d. qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;
- e. dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.

107. Maliyyə sabitliyi əmsalı hesablanır:

- a. xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- b. borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- c. xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- d. xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- e.))xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.

108. Maliyyələşdirmə əmsalı hesablanır:

- a.))xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- b. borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- c. xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- d. xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- e. xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi

109. Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır:

- a. dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;
- b. dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- c. qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- d.))satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərində nisbəti kimi;
- e. satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərində kimi.

110. Material ehtiyatların dövretmə əmsalı hesablanır:

- a. material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;
- b. material ehtiyatların balansın valyutasına nisbəti kimi;

- c. satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;
- d.))satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- e. satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi

111. Müəssisənin likvidliyinin ümumi göstəricisi:

- a. xalis dövriyyə vəsaitlərinin monevrlük əmsalı;
- b. müstəqillik əmsalı;
- c. dövriyyə vəsaitlərinin dövretmə sürəti;
- d.))cari likvidlik əmsalı;
- e. aralıq (böhranlı) likvidlik əmsalı

112. Müstəqillik əmsalı hesablanır:

- a. xüsusi vəsait / borc vəsaiti;
- b. borc vəsaiti / bütün vəsait məbləği;
- c. borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
- d.))xüsusi vəsait / bütün vəsait məbləği;
- e. bütün vəsait mənbəyi / borc vəsaiti.

113. Maliyyə təhlilinin məqsədi:

- a. müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
- b.))müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
- c. məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi;
- d. biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi;
- e. müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.

114. Maliyyə resurslarına aiddir:

- a.))pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
- b. mənfəət, vergi, sığorta ödəmələri;

- c. büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
- d. müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;
- e. müxtəlif səviyyəli büdcə resursları.

115. Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

- a. məhsul satışı kanallarının təhlili və planlaşdırılması;
- b. maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
- c.))maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması
- d. istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;
- e. məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.

116. Maliyyə təhlilinin daxili subyektlərinə aiddir:

- a. səhmdarlar;
- b.))menecerlər;
- c. kreditorlar;
- d. debitorlar;
- e. mühasiblər.

117. Müəssisənin maliyyəsi səciyyələndirir:

- a. müəssisənin pul axınlarının idarə olunması sistemini;
- b. maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini
- c. cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
- d.))müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;
- e. büdcə resursları, büdcə kreditləri.

118. Xalis pul aktivləri nədir?.

- a. balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- b.))pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- c. balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;

- d. balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;
- e. balansın pul və qeyri pul maddələrinin cəmi.

119. Lizing bank kreditindən nə ilə fərqlənir?

- a. lizing ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;
- b. istifadə müddətinə görə;
- c. lizing müəssisənin əmlakını müəyyən edir;
- d.))lizing yalnız büdcə təşkilatlarına verilir;
- e. yüksək dəyəri ilə.

120. İnvestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür:

- a.))diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
- b. xalis cari dəyərə və investisiyaların rentabelliyinə əsaslanan;
- c. layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
- d. statistik və uçot dərəcələrinə əsaslanan;
- e. diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.

121. Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir:

- a. mürəkkəb faizlərin hesablanması əmsalı;
- b. kapitalın ödənilməsi əmsalı
- c. keçid əmsalı;
- d.))diskontlaşdırma əmsalı;
- e. variasiya əmsalı.

122. Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir:

- a. kreditorlar üçün;
- b. banklar üçün;
- c.))borclular üçün;
- d. alıcılar üçün;
- e. satıcılar üçün.

123. Veksellərin uçotu zamanı tətbiq olunur:
- a.)kommersiya uçotu;
 - b. riyazi diskontlaşdırma;
 - c. statistik uçot;
 - d. kombinə edilmiş uçot.
 - e. idarəetmə uçotu
124. Dövriyyə aktivlərinə aid edilir:
- a. əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
 - b. uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
 - c. qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
 - d.)ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
 - e. hesabat ilinin mənfəəti, hazır məhsul.
125. Müəssisənin xüsusi kapitalına aiddir
- a.)əlavə və ehtiyat kapitalı;
 - b. kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
 - c. debitor borcları;
 - d. kreditor borcları;
 - e. hazır məhsul.
126. İdarəetmənin səmərəlilik əmsalı hesablanır:
- a. idarəetmə xərclərinin əmtəəlik və ya xalis məhsulun həcminə nisbəti kimi
 - b.)xalis məhsulun həcmninə idarəetmə xərclərinin həcminə nisbəti kimi;
 - c. istehsal heyətinin idarəetmə işçilərinin sayına nisbəti kimi;
 - d. idarəetmə işçilərinin sayının istehsal heyətinə nisbəti kimi;

- e. əmtəəlik məhsulun is təhsal fondlarının ortaillik dəyərinə nisbəti kimi.

127. Aktivlərin dövr sürəti hesablanır:

- a. satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
- b.))satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
- c. xalis mənfəətin aktivlərə nisbəti kimi;
- d. cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;
- e. aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.

128. Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

- a.)))dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;
- b. dövr ərzində dövriyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
- c. satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərin orta illik dəyəri;
- d. dövriyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;
- e. dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu.

129. Xüsusi dövriyyə kapitalının kifayətliliyi əmsalı hesablanır:

- a. (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
- b.))(xüsusi kapital – dövriyyədən kənar aktivlər) / dövriyyə aktivləri;
- c. xüsusi kapital / aktivlər;
- d. xüsusi kapital / balansın valyutası;
- e. xüsusi dövriyyə vəsaitləri / xüsusi vəsaitlər.

130. Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- a. (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
- b. (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / cari aktivlər;
- c. xüsusi kapital / aktivlər;
- d.))xüsusi vəsait mənbələri / balansın valyutası;

- e. xüsusi kapital/ borc kapitalı.
-
131. Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:
- a. didend çıxımı normalarından;
 - b. səhmin kurs dəyərindən;
 - c.))kapitalın quruluşundan;
 - d. balansın likvidliyindən;
 - e. təşkilatın ödəmə qabiliyyətindən
-
132. Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski:
- a.))azalır;
 - b. artır;
 - c. əvvəl artır, sonra azalır;
 - d. əvvəl azalır, sonra artır;
 - e. risk yoxdur
-
133. Aktivlərin dövrünün artması təmin edir:
- a.))aktivlərin rentabelliyyəsinin artımını;
 - b. məhsulun rentabelliyyəsinin azalması;
 - c. məhsulun rentabelliyyəsinin artımını;
 - d. aktivlərin rentabelliyyəsinin azalmasını;
 - e. xərclərin rentabelliyyəsinin azalması.
-
134. İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:
- a. məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
 - b.))məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;
 - c. məhsul satışının faktiki həcmnin akeçən ildəki faktiki həcmə nisbəti kimi;
 - d. satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcmə nisbəti kimi;
 - e. satışdan pul gəlirin reallaşdırılanməhsulun natural ifadədə miqdarına nisbəti kimi

135. Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır?
- a. təşkilatın rəqabət mövqeyinin təhlili;
 - b. zərərsizlik nöqtəsinin təhlili;
 - c.))məhsulun keyfiyyətinin təhlili;
 - d. məhsul buraxılışının artırılması ehtiyatlarının qiymətləndirilməsi;
 - e. məhsulun rəqabət qabiliyyətinin təhlili.
136. Əmtəəlik məhsul kimi qəbul edilir:
- a. bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin, xidmətin) dəyəri;
 - b.))bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun (iş və xidmətin) dəyəri;
 - c. təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
 - d. öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;
 - e. yüklənmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.
137. Məhsul satışını səciyyələndirir:
- a. məsul saxlanmada olan malların dəyəri;
 - b. təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulun (iş, xidmətin) dəyəri;
 - c. öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
 - d.))bağlanmış müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüklənmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;
 - e. bitməmiş istehsalda daxil olmaqla istehsal olunmuş məhsulların (iş, xidmətin) dəyəri
138. Əmtəəlik əmsalı dedikdə başa düşülür:
- a. ümumi məhsulun həcmində satılmış məhsulun payı;
 - b.))ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı;
 - c. ümumi məhsulun həcmində yüklənmiş və məhsul saxlanmada olan malların payı;
 - d. ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
 - e. ümumi məhsulun həcmində yüklənmiş və ödənilmiş məhsulların payı
139. Çəşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır:
- a. çəşid üzrə faktiki məhsul buraxılışının ümumi məhsul məhsul buraxılışına nisbəti;

- b.))çəşid üzrə plan həddində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;
 - c. çəşid üzrə plan məhsul buraxılışının faktiki məhsul buraxılışına nisbəti;
 - d. faktiki məhsul buraxılışının çəşid üzrə plan məhsul buraxılışına nisbəti;
 - e. ümumi məhsul buraxılışının çəşid üzrə plan həddində faktiki məhsul buraxılışına nisbəti.
140. Zay məhsulun aşağıdakı növləri fərqləndirilir;
- a. satılmayan, kifayətedici, daxili və xarici;
 - b. istehsal, qeyri-istehsal, daxili və xarici;
 - c.))düzəldilə bilən, bızəldilə bilməyən;
 - d. mümkün istifadə qiyməti üzrə düzəldilə bilən;
 - e. daxili və xarici
141. Zaydan itginin nisbi həcmi müəyyən edilir:
- a.))mütləq zay məhsulun istehsal maya dəyərinə nisbəti;
 - b. ümumi məhsulun dəyərində itginin xüsusi çəkisi;
 - c. əmtəəlik məhsulun dəyərində itginin xüsusi çəkisi;
 - d. satılmış məhsulun dəyərində itginin xüsusi çəkisi;
 - e. zaydan itginin ümumi dəyərində zayın düzəldilməsinə bütün xərclərin payı.
142. Ritmiklik göstəricisi xarakterizə edir:
- a. faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
 - b.))plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti;
 - c. plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;
 - d. gün ərzində plan üzrə məhsul istehsalının onun ortaqünlük həcminə nisbəti;
 - e. məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşma-ların cəmi
143. Əmtəəlik məhsul balansına daxildir:
- a. ilin əvvəlinə andarlarda hazır məhsul qalığı, əmtəəlik məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalığı;

- b. ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
- c. satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;
- d. ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalıqları;
- e. ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları .

144. Təşkilatın bazar payı əmsalı hesablanır:

- a. konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcmi ilə bazarın potensial tutumuna nisbəti kimi;
- b. məhsul bazarının potensial tutumunun konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcminə nisbəti kimi;
- c. ayrı-ayrı növ məhsul üzrə satışın həcmi ilə bazarın potensial tutumuna nisbəti kimi;
- d. məhsul satışının ümumi həcmi ilə bazarın potensial tutumuna nisbəti kimi;
- e. qiymətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi.

145. İstehlak qiyməti səciyyələndirir:

- a. məhsulun əldə olunmasına çəkilən xərcləri;
- b. məhsulun bütün xidməti dövrü ərzində alıcının onun əldə etməsinə və istehlakına çəkdiyi tam xərcləri ;
- c. məhsulun istismarı (istehlakı) üzrə xərcləri;
- d. məhsula xidmət üzrə xərcləri;
- e. məhsulun yerləşdirilməsi, quraşdırılması, işləmə vəziyyətinə gətirilməsi xərcləri.

146. Məhsul istehsalının həcmi ilə xarakterizə edilən əsas göstəricilər hansılardır?

- a. Ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
- b. Ümumi daxili məhsul və əmtəəlik məhsulun həcmi;
- c. Ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
- d. Əmtəəlik və satılan məhsulun həcmi;
- e. İstehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları

147. Çeşid etibarilə məhsul istehsalı planının yerinə yetirilməsi faizi necə hesablanır?

- a. Ayrı-ayrı çeşidlər üzrə faktiki və plan göstəriciləri toplanır, faktiki yekun göstərici yüzə vurulur və plan göstəricisinə bölünür;

- b. Hər bir çeşid üzrə faktiki göstərici 100-ə vurulur və plan göstəricisinə bölünür;
- c. Hər bir çeşid üzrə plan göstəriciləri 100-ə vurularaq faktiki göstəriciyə bölünür;
- d.))Hər bir çeşid üzrə buraxılan məhsulun faktiki həcmi plan dairəsində götürülərək toplanır, nəticədə «faktiki-plan dairəsində» hesablanan göstərici 100-ə vurularaq plan göstəricisinə bölünür;
- e. İstehsalın kəsrlə yerinə yetirilən çeşidlər hesablamaya daxil edilmədən faktiki göstərici plan göstəricisinə bölünür;

148. Məhsul buraxılışı planının yerinə yetirilməsi təhlilinin əsas məqsədi nədir?

- a. Məhsul buraxılış planının yerinə yetirilməsini ayrı-ayrı sexlər və məhsullar üzrə təyin etmək;
- b. Məhsul istehsalı və satışının həcmi müəyyən etmək;
- c. Məhsul istehsalını artırmaq məqsədilə xammal-material, istehsal avadanlıqları və işçi qüvvəsilə təmin olunmanı müəyyən etmək;
- d. İstehsalın həcmi ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;
- e.))Ümumilikdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini müəyyən etmək, istehsalın həcminə təsir edən amillərin təsir dərəcəsini təyin etmək;

149. Çeşid etibarilə məhsul istehsalına hansı amillər təsir göstərir?

- a. Əsas istehsal avadanlıqlarının boşdayanmaları;
- b. Əsas istehsalat fəhlələrinin digər işlərə cəlb edilməsi;
- c. Xammal-materialların ahəngdar daxil olmaması;
- d. Müəssisə və sex rəhbərliyinin işdən çıxarılması;
- e.))Bağlanmış müqavilələr üzrə xammal-materialların daxil olması, xammal material-ların keyfiyyəti, malalanlarla bağlanmış müqavilələrə əməl olunması

150. Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- a. Texnoloji kadrların və ustaların, fəhlələrin işə davamiyyəti;
- b. Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların mövcudluğu;
- c.))xammalın keyfiyyəti, texnoloji avadanlıqların texniki vəziyyəti və işçilərin peşəkarlığı;
- d. Zay məhsulların xüsusi çəkisinin dəyişməsi;
- e. Struktur dəyişikliyi haqda müəssisə rəhbərliyinin sərəncam və göstərişləri

151. Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır?
- a. Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
 - b. Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
 - c. İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;
 - d.))İstehsal resursları ilə təmin olunma və onlardan istifadə səviyyəsi;
 - e. Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması.
152. Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir
- a. ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
 - b. ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
 - c. mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
 - d. çeşidlər üzrə ayrı-ayrı məq qrupları, istehlak tələbinin öyrənilməsi;
 - e.))hesabat dövrünün əvvəlinə və sonuna mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
153. Gəlir üzrə təklifin elastikliyi əmsalı vahidə bərabər olduqda:
- a. təklif elastikdir;
 - b. təklif elastik deyil;
 - c. təklif mütləq elastik deyil;
 - d.))tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - e. tələb zəif elastikdir.
154. Materialveriminə təsir edən amillər hansılardır?
- a. Materialın keyfiyyəti və qiyməti;
 - b.))Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
 - c. Texniki və texnoloji amillər;
 - d. Məhsulun keyfiyyəti;
 - e. Satışdan əldə olunan pul gəliri
155. Təklifin qiymət elastikliyi əmsalı hesablanır:

- a.))məhsula tələbin faiz kəmiyyətinin məhsula qiymətin dəyişməsinin faiz kəmiyyətinə nisbəti kimi ;
- b. məhsula qiymətin dəyişməsi faizinin maya dəyərinin dəyişməsi faizinə nisbəti kimi
- c. məhsula tələbin faiz kəmiyyətinin istehsalın ümumi həcmnin dəyişməsi faizinə nisbəti kimi;
- d. məhsula qiymətin dəyişməsi faizinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi;
- e. məhsula tələbin faiz kəmiyyətinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi.

156. Məhsul istehsalı həcmnin dəyişməsinə təsir edən amillər hansıdır:

- a. tələb, təklif, maya dəyəri, keyfiyyət, zay məhsul, struktur, qeyri ahəngdarlıq;
- b.))çəşid, struktur, məhsulun keyfiyyəti, zay məhsul, qiymət, ahəng-darlıq, variasiya;
- c. çəşid, tələb, variasiya, qeyri ahəngdarlıq, keyfiyyət, variasiya;
- d. satış dövrün əvvəlinə və sonuna anbarda mal qalıqları
- e. tələb, maya dəyəri, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları

157. İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir:

- a.))variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik əmsalı,
- b. iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisədən asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- c. variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtın-da göndərilməməsinə görə cərimələr;
- d. növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;
- e. anbarda hazır məhsul qalıqları, zaydan itki, variasiya əmsalı.

158. Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir edir?

- a. ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
- b. ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
- c. mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
- d. çəşidlər üzrə ayrı-ayrı maq qrupları, istehlak tələbinin öyrənilməsi;
- e.))hesabat dövrünün əvvəlinə və axırına mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.

159. Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?
- a. Texnoloji kadrların və ustaların, fəhlələrin işə çıxıb-çıxmaması;
 - b. Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların olub-olmaması
 - c.))Məhsul istehsalında istifadə olunan əsas və köməkçi xammalın keyfiyyəti, saz işləyən texnoloji avadanlıqlar və peşəkar işçi qüvvəsinin olması;
 - d. Zay məhsulların xüsusi çəkisinin artıb-azalması;
 - e. Müəssisə rəhbərliyinin əmtəlik məhsulun strukturunda dəyişiklik edilməsi barədə sərəncam və göstərişləri
160. Məhsul buraxılışı ahəngdarlığına hansı amillər təsir edir?
- a. Məhsul buraxılışı və satışı arasında olan nisbətin pozulması;
 - b.))Xammal-materialın ahəngdar daxil olmaması, iş qrafikinə pozulması və texnoloji avadanlıqların boşdayanmalarının olub-olmaması, işçilərin işə normal gəlməsi;
 - c. İşçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
 - d. Məhsul satışından pul vəsaitlərinin vaxtında daxil olmaması;
 - e. Malalan və malsatanlarla müqavilə öhdəliklərinin pozulması;
161. Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır?
- a. Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
 - b. Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
 - c. İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;
 - d.))Əsas istehsal fondları ilə təmin olunma və fondveriminin dəyişməsi, işçi qüvvəsilə təmin olunma və əmək məhsuldarlığı, xammal-materialla təmin olunma və material məsrəfi normasına əməl olunması;
 - e. Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
162. Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfi hansılardır?
- a.))Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
 - b. İşçi heyətinin tərkibində olan dəyişiklik;
 - c. Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
 - d. Anbarda olan xammal-materialların normativə uyğun olmaması;

e. Enerji təchizatının müntəzəm surətdə pozulması;

163. Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfi hansılardır?

- a. Xammal-materialın tərkibində olan dəyişiklik;
- b. Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
- c. Maliyyə resursları ilə təmin olunma səviyyəsi;
- d. Məhsul satışı həcmində olan dəyişiklik;
- e.))İstehsal avadanlıqlarının məhsuldarlığının və əmək məhsuldarlığının dəyişməsi, material məsarifi normasına əməl olunması

164. Xammal-materiallarla təmin olunmanın məhsul istehsalına təsiri necə hesablanır?

- a. Xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilmə faizi ilə müqayisə etmək;
- b. Xammal-materialla təmin olunma faizini hesablamaq;
- c. Ayrı-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaq;
- d. Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etmək;
- e.))Məhsul istehsalına sərf olunan materialın faktiki məbləği ilə plan məbləği arasındakı fərq plan üzrə material məsarifi normasına bölünür;

165. Məhsul istehsalı planının yerinə yetirilməsi üzrə nisbi kənarlaşma necə hesablanır?

- a. Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım tempi müqayisə edilir;
- b.))Məhsul istehsalı planının yerinə yetirilmə faizi ilə 100 faiz arasındakı fərq kimi;
- c. Əmək məhsuldarlığının artım tempi məhsul istehsalının artım tempi ilə müqayisə edilir;
- d. Məhsul istehsalının artım tempi ilə məhsul satışının artım tempi müqayisə edilir;
- e. Ayrı-ayrı məhsul növlərinin artım templəri bir-biri ilə müqayisə olunur;

166. Məhsul istehsalı həcminə təsir edən əsas amillərin təsiri hansı üsul ilə hesablanır?

- a. Müqayisə üsulu ilə hesablanır;
- b. Qrafik üsulu ilə hesablanır;
- c. Balans əlaqələndirmə üsulu ilə hesablanır;
- d. Korrelyasiya üsulu ilə hesablanır;
- e.))Zəncirvari (yerdəyişmə) üsulu ilə hesablanır

167. Günlük və növbəlik boşdayanmaların məhsul istehsalına təsiri necə hesablanır?
-))Boş dayanılan gün (saat) miqdarını bir günlük (bir saatlıq) məhsul istehsalının plan miqdarına vurmaqla;
 - Boş dayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsulun miqdarına vurmaqla;
 - Müdiriyyətin göstərişi ilə əlaqədar boşdayanılan saatların miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
 - Materialların çatışmaması ilə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsul istehsalına vurmaqla;
 - Təbii hadisələrlə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
168. Məhsul istehsalı həcminə təsir edən əsas əmək göstəriciləri hansılardır?
- İşçilərin sayı, strukturu, ümumi məhsulun həmi, iş günlərinin sayı;
 - Əsas və köməkçi istehsalat fəhlələrinin sayı, qaş qruppu, ixtisas dərəcəsi, ümumi məhsulun həcmi;
 - Mühəndis texniki işçilərin sayı, onların iş günlərinin sayı, əmtəəlik məhsulun həcmi;
 - İnzibati idarə heyətinin, gözətçilərin, sürücülərin sayı, onların iş günlərinin sayı və ümumi məhsulun həcmi;
 -))Müqayisəyə gələn qiymətlərlə əmtəəlik məhsulun həcmi, istehsalat fəhlələrinin orta illik sayı, bir fəhlə tərəfindən işlənmiş adam günlərin sayı, bir iş gününün uzunluğu, bir adam saat ərzində məhsul istehsalı;
169. Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır?
-))materialtutumu;
 - materialların dəyəri;
 - lahiyyənin kütləsi;
 - məhsulun həcmi;
 - işçilərin sayı.
170. Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır?
- Məhsul istehsalının həcmi və dinamikası;
 - İstehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;
 - Material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;
 -))Məhsulun materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi, materiallardan istifadə əmsalı;
 - Məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq;

171. Məhsulun materialtutumu hansı göstəricilərlə xarakterizə olunur?
- a. Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsulla;
 - b. İstifadə olunan materialın hər manatına düşən mənfəətlə;
 - c.))İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərilə;
 - d. Xammal-materiallardan istifadənin rentabelliği ilə;
 - e. Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsilə;
172. Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir?
- a.))Sərf olunan xammal-material məsərfi normasına əməl olunması və material vahidindən məhsul çıxımının dəyişməsi;
 - b. İstifadə olunan xammal-materialın keyfiyyətinin dəyişməsi;
 - c. Yeni texnologiyanın tətbiqi;
 - d. İstehsal avadanlıqlarının işinin keyfiyyətinin dəyişməsi;
 - e. İstehsalda çalışanların peşəkarlıq səviyyələrinin dəyişməsi;
173. Materialveriminə təsir edən amillər hansılardır?
- a. Materialın keyfiyyəti və qiyməti;
 - b.))Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
 - c. Məhsulun keyfiyyəti;
 - d. Satışdan əldə olunan pul gəliri
 - e. Texniki və texnoloji amillər;
174. Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır?
- a.))Məhsulun xammaltutumu, yanacaqtutumu, metaltutumu;
 - b. Məhsulun əməktutumu, işçitutumu;
 - c. Məhsulun materialtutumu, materialların rentabelliği;
 - d. Məhsul istehsalında materiallardan istifadə əmsalı;

- e. Materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;
175. Ayrı-ayrı məhsul növləri üzrə materialtutumuna təsir edən amillər hansılardır?
- a. İstifadə olunan materialın həcmnin və qiymətinin dəyişməsi;
 - b. Satışdan pul gəlirinin və maya dəyərinin dəyişməsi;
 - c.))Sərf olunan materialın və istehsal olunan məhsulun həcmnin dəyişməsi;
 - d. İstifadə olunan materialın və mənfəətin həcmnin dəyişməsi;
 - e. Məhsulun qiymətinin və maya dəyərinin dəyişməsi .
176. Məhsulun metaltutumuna təsir edən amillər hansılardır?
- a. İstehlak olunan metalın həcmi və məhsulun istehsal maya dəyəri;
 - b.))Sərf edilən metalın və ümumi məhsulun həcmi;
 - c. Metalın dəyəri və məhsulun tam maya dəyəri;
 - d. Satışın həcmi, satışın quruluşu;
 - e. Məhsulun həcmi, orta satış qiyməti
177. Material məsrəflərinin bir manatına satışdan mənfəətə təsir edən amillər hansılardır?
- a.))Satışdan əldə edilən mənfəətin həcmi, sərf olunan xammal materialın dəyəri;
 - b. Satışdan əldə edilən mənfəətin həcmi, satışın maya dəyəri;
 - c. İstehlak olunan xammal-materialın dəyəri, satışdan mənfəətin dəyişməsi;
 - d. Balans mənfəətinin dəyişməsi, xammal-materialın dəyərinin dəyişməsi;
 - e. Satışdan mənfəətin dəyişməsi, məhsulun həcmnin dəyişməsi.
178. Yararlılıq və köhnəlmə əmsalları məcmu halda olmalıdır:
- a.))1-ə bərabər;
 - b. 1-dən çox;

- c. 1-dən az;
- d. 2-yə bərabər;
- e. 2-dən çox.

179. Əsas vəsaitlərin əvəz olunma əmsalı hesablanır:
- a.))dövriyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
 - b. yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövriyyədən çıxarılmış dəyərlərə nisbəti kimi;
 - c. hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyirinə nisbəti kimi;
 - d. ilin əvvəlinə əsas vəsaitlərin dəyirinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti kimi;
 - e. hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyirinə nisbəti kimi.
180. Əsas vəsaitlərin yararlılıq əmsalı xarakterizə edir:
- a. əsas fondların hərəkətini;
 - b.))əsas fondların texniki vəziyyətini;
 - c. əsas fondlardan istifadənin səmərəliliyini ;
 - d. maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - e. avadanlıqların yaş tərkibini.
181. İllik köhnəlmə məbləğinin əsas vəsaitlərin ilkin dəyirinə nisbəti xarakterizə edir:
- a. əsas fondların fondverimini ;
 - b. əsas fondların fondtutumunu;
 - c. əməyin fondla silahlanmasını;
 - d. əsas fondların yararlılıq əmsalını;
 - e.))əsas fondların köhnəlməsi əmsalını
182. İntensiv yüklənmə əmsalı aşağıdakı kimi hesablanır:
- a.))ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti ;

- b. faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;
- c. məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti;
- d. əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti;
- e. məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti.

183. Ekstensiv yükləmə əmsalı hesablanır:

- a. ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti kimi;
- b.))faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən götürülmüş iş vaxtı fonduna nisbəti kimi;
- c. məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti kimi;
- d. əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
- e. məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti kimi.

184. İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilərə aiddir:

- a. fondverimi, fondtutumu, fondla silahlanma, avadanlıqdan ekstensiv istifadə;
- b.))istehsalın mexanikləşdirilməsi, istehsalın avtomatlaşdırılması, istehsa-lın kimyalaşdırılması;
- c. məhsulun materialtutumu, məhsulun yanacaqtutumu, məhsulun əməktutumu;
- d. məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirilməsi və fondla silahlanma
- e. əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;

185. İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər:

- a.))istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteləşdirməsi göstəriciləri;
- b. fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi;
- c. materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaqtutumu;
- d. əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;
- e. məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma

186. İstehsal prosesinin intensivləşdirilməsi təmin edir:

- a. nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmnin artımını;
- b. istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmnin azalmasını;

- c.))istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmının azalmasını;
- d. istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;
- e. işçilərin əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempini üstələməsini

187. Fondtutumu hesablanır:

- a. mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- b. əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- c.))əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi
- d. əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;
- e. əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.

188. Fondverimi hesablanır:

- a. mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- b.))əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- c. əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
- d. əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;
- e. əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.

189. Əməyin fondla silahlanması hesablanır:

- a. əmtəəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
- b. əsas fondların orta illik dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
- c.))sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;
- d. istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
- e. mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi

190. Əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir:

- a. yaralıq əmsali, fondverimi, fondların ortailik dəyəri;
- b.))daxil olma, təzələnmə, silinmə, kompensasiya;
- c. köhnəlmə əmsali, yararlılıq əmsali;
- d. fond verimi, kompensasiya əmsali;

e. fond tutumu, köhnəlmə əmsalı.

191. Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir?

- a. təzələnmə əmsalı;
- b. dövrüyyədən çıxma əmsalı;
- c.)yayarlıq əmsalı, köhnəlmə əmsalı;
- d. əvəzolma əmsalı;
- e. fondverimi.

192. Əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır?

- a. silinmə əmsalı;
- b.)əsas vəsaitlərin fondverimi və fondtutumu;
- c. əsas vəsaitlərin yüklənməsi əmsalı;
- d. daxil olma əmsalı;
- e. əsas vəsaitlərin orta illik dəyəri.

193. Əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur:

- a. üfüqi təhlil;
- b. determinləşdirilmiş təhlil;
- c. stoxastik təhlil;
- d.)trend təhlil;
- e. şaquli təhlil.

194. Fondvermi hansı halda artır:

- a. hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;
- b. hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;
- c.)məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda

- d. məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndiril-məsi tempindən aşağı olduqda;
- e. məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir.

195. Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur?

- a. hasilat;
- b.)avadanlıqların işinin növbəlik əmsalı;
- c. yüklənmə əmsalı
- d. fondtutumu;
- e. fondverimi.

196. Əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır:

- a.)hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- b. hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- c. hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
- d. daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinə nisbəti
- e. hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.

197. Əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- a. dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- b. hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- c.)dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- d. dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;
- e. hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti

198. Əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır:

- a.)hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti;
- b. ilin əvvəlinə əsas vəsaitlərin dəyərində hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi nisbəti;

- c. hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyirinə nisbəti;
- d. ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;
- e. ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyirinə nisbəti.

199. Əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır:

- a.))əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyirinə nisbəti ;
- b. əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyirinə nisbəti ;
- c. əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyirinə nisbəti;
- d. əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyirinə nisbəti;
- e. dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyirinə nisbəti.

200. Yararlıq əmsalı aşağıdakı kimi hesablanır:

- a. əsas vəsaitlərin ilkin dəyrinin əsas vəsaitlərin qalıq dəyirinə nisbəti;
- b.))əsas vəsaitlərin qalıq dəyrinin onların ilkin dəyirinə nisbəti ;
- c. hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyrinin nisbəti;
- d. dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyrinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyirinə nisbəti ;
- e. hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyrinin əsas vəsaitlərin orta illik dəyirinə nisbəti.

201. Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır:

- a.))sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyrinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- b. əsas fondların ilkin dəyrinin heyətin ümumi sayına nisbəti;
- c. əsas fondların qalıq dəyrinin fəhlələrin sayına nisbəti;
- d. əsas fondların bərpa dəyrinin heyətin orta illik sayına nisbəti;
- e. sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.

202. Bir fəhlə üzrə əməyin fondla silahlanması hesablanır:

- a. sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- b. əsas fondların ilkin dəyərinin fəhlələrin ümumi sayına nisbəti
- c.))sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- d. əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti
- e. əsas fondların bərpa dəyərinin fəhlələrin orta illik sayına nisbəti

203. Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır:

- a.))iş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- b. sənaye-istehsal təyinatlı fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- c. fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- d. əsas fondların ilkin dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- e. əsas fondların qalıq dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti.

204. Ayrı-ayrı növ işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması əmsalı hesablanır:

- a.))mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi işlərin ümumi həcminə nisbəti kimi;
- b. mexaniki yerinə yetirilən işlərin həcmi məhsulun maya dəyərində nisbəti kimi;
- c. avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi əmək məsrəflərinə nisbəti kimi
- d. mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi rejim iş vaxtı fonduna nisbəti kimi;
- e. mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi əmək haqqı fonduna nisbəti kimi.

205. Ayrı – ayrı növ işlərin mexanikləşdirilməsi əmsalı hesablanır:

- a.))mexaniki yerinə yetirilən işlərin həcmi işlərin ümumi həcminə nisbəti kimi;
- b. mexaniki yerinə yetirilən işlərin həcmi məhsulun maya dəyərində nisbəti kimi;
- c. mexaniki yerinə yetirilən işlərin həcmi əmək məsrəflərinə nisbəti kimi;
- d. mexaniki yerinə yetirilən işlərin həcmi rejim iş vaxtı fonduna nisbəti kimi;
- e. mexaniki yerinə yetirilən işlərin həcmi əmək haqqı fonduna nisbəti kimi.

206. Ayrı-ayrı növ işlərin avtomatlaşdırılması əmsalı hesablanır:

- a. avtomatlaşdırılmış işlərin həcmi məhsulun maya dəyərində nisbəti kimi

- b. avtomatlaşdırılmış işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi;
- c.))avtomatlaşdırılmış işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;
- d. avtomatlaşdırılmış işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;
- e. avtomatlaşdırılmış işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi

207. Əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:

- a.))mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- b. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- c. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- d. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;
- e. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.

208. Əməyin avtomatlaşdırılması əmsalı hesablanır:

- a. avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- b. avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi ;
- c.))avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- d. avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi
- e. avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.

209. Mütənasiblik əmsalı hesablanır:

- a.))avadanlıqların növbəlik əmsalının daha çox yüklənmiş avadan-lıqların növbəlik əmsalına nisbəti kimi;
- b. işçilərin sayının böyük növbədə olan işçilərin sayına nisbəti kimi;
- c. böyük növbədə olan işçilərin sayının işçilərin sayına nisbəti kimi;
- d. ümumi vaxt sərfinin avadanlıqların faktiki iş vaxtına nisbəti kimi;
- e. avadanlıqların faktiki iş vaxtının ümumi vaxt sərfinə nisbəti kimi.

210. Aşağıdakı göstərici ilk növbədə əsas fondların texniki səviyyəsini səciyyələndirir:

- a. kompensasiya əmsalı;
- b. fondverimi;
- c. əsas fondların hərəkəti əmsalları;
- d.))avadanlıqların yaş tərkibi;
- e. əməyin fondla silahlanması.

211. Əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:
- a.))mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
 - b. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
 - c. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
 - d. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;
 - e. mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
212. Fondverimi göstəricisi hesablanır:
- a. əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
 - b.))istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
 - c. əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
 - d. istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
 - e. istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
213. Fondtutumu göstəricisi hesablanır:
- a. istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
 - b. əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
 - c.))əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
 - d. istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
 - e. istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi.
214. Fondların rentabelliği hesablanır:
- a. əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti kimi;
 - b.))satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
 - c. əsas vəsaitlərinə qalıq dəyərinin satışdan mənfəətə nisbəti kimi;
 - d. satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi;
 - e. satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
215. Mövcud avadanlıq parkından istifadə əmsalı hesablanır:
- a.))istifadə olunan avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
 - b. mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
 - c. qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
 - d. mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
 - e. qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi.
216. Qurulmuş avadanlıqlardan istifadə əmsalı hesablanır:
- a. istifadə olunan avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
 - b. qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;

- c. mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- d.))qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi
- e. mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi.

217. Avadanlıqların təqvim vaxt fondundan istifadə əmsalı hesablanır:
- a.))avadanlıqların faktiki iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;
 - b. təqvim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
 - c. avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
 - d. avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı iş vaxtı fonduna nisbəti kimi;
 - e. rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi.
218. Avadanlıqların plan iş vaxtı fondundan istifadə əmsalı hesablanır:
- a.))avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi;
 - b. avadanlıqların plan iş vaxtı fondunun onların faktiki iş vaxtı fonduna nisbəti kimi;
 - c. rejim iş vaxtı fondunun avadanlıqların plan iş vaxtı fonduna onların nisbəti kimi;
 - d. avadanlıqların plan iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
 - e. təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi.
219. Müəssisənin istehsal potensialının tərkibinə daxildir:
- a. əsas fondlar, heyət, materiallar, maliyyə resursları, texnologiya informasiya, hazır məhsul, mənfəət;
 - b. heyət, materiallar, əsas vəsaitlər, dövriyyə vəsaitləri, informasiya, maliyyə, satılm iş məhsul xalis mənfəət;
 - c.))sənaye istehsal fondları, sənaye-istehsal heyəti, enerji, texnologiya, materiallar, informasiya, maliyyə resursları;
 - d. materiallar, əsas fondlar, heyət, istehsal olunmuş və satılmış məh-sulun həcmi, məhsul satışından pul gəliri;
 - e. sənaye-istehsal fondları, heyət, materiallar, əmtəəlik məhsul, texnologiya, informasiya, ümumi məhsul.
220. Əsas fondların fondveriminə təsin edən I dərəcəli amillərin təsiri təhlilin aşağıdakı üsulu ilə müəyyən olunur:
- a. indeks;
 - b. inteqral;
 - c. orta kəmiyyət;
 - d. müqayisə;

e.)zəncirvari yerdəyişmə.

221. Fondverimi, fondtutumu, fondların rentabelliği xarakterizə edir:

- a. əsas fondların hərəkətini;
- b. əsas fondların texniki vəziyyətini;
- c.)əsas fondlardan istifadənin səmərəliliyini ;
- d. maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
- e. avadanlıqların yaş tərkibini.

222. Əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir:

- a. əsas fondların fondverimini ;
- b.)əsas fondların fondtutumunu;
- c. əməyin fondla silahlanmasını;
- d. əsas fondların yararlılıq əmsalını;
- e. əsas fondların köhnəlməsi əmsalını

223. İstehsal olunmuş məhsulun həcmində əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- a.)əsas fondların fondverimini ;
- b. əsas fondların fondtutumunu;
- c. əməyin fondla silahlanmasını;
- d. əsas fondların yararlılıq əmsalını;
- e. əsas fondların köhnəlməsi əmsalını

224. Avadanlıqların intensiv yüklənməsi əmsalı hesablanır:

- a.)vaxt vahidi ərzində faktiki istehsal olunmuş məhsulun həcmində onun plan üzrə həcmə nisbəti kimi;
- b. vaxt vahidi ərzində plan üzrə istehsal olunmuş məhsulun faktiki həcmə nisbəti kimi;
- c. avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;

- d. avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;
 - e. maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
225. Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir:
- a.))əmtəlik məhsulun 1 manatına xərc;
 - b. avadanlıqların işinin növbəlik əmsalı;
 - c. məhsulun quruluşunun dəyişməsi;
 - d. ayrı-ayrı növ məhsula xərc səviyyəsinin dəyişməsi;
 - e. materialların qiymətinin və tariflərin dəyişməsi.
226. Avadanlıqların təqvim iş vaxt fondundan istifadə əmsalı hesablanır:
- a. avadanlıqların faktiki iş vaxtı fondunun işlənmiş ümumi adam-saatların miqdarına nisbəti kimi;
 - b. avadanlıqların faktiki iş vaxtı fondunun avadanlıqların ümumi miqdarına nisbəti kimi;
 - c.))avadanlıqların faktiki və təqvim iş vaxtı fondarının nisbəti;
 - d. avadanlıqların faktiki iş vaxtı fondunun idarəetmə işlərinin ümumi həcminə nisbəti kimi;
 - e. sənaye-istehsal heyətinin orta sayının ən böyük növbədə fəhlələrin sayına nisbəti kimi.
227. Əsas fondların təzələnməsi əmsalı hesablanır:
- a.))hesabat dövründə daxil olmuş əsas vəsaitlərin həmin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
 - b. dövriyyədən çıxmış əsas vəsaitlərin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
 - c. əsas vəsaitlərin artım məbləğinin həmin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
 - d. kapital qoyuluşlarının işə salınmış əsas fondların dəyərinə nisbəti kimi
 - e. dövriyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
228. Əsas fondların bərpası əmsalı hesablanır:
- a. hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
 - b. hesabat dövründə çıxmış əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
 - c. hesabat dövründə daxil olmuş əsas vəsaitlərin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
 - d. dövriyyədən çıxmış əsas fondların dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
 - e.))kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərinə nisbəti kimi.

229. Əsas fondların fondverimi hesablanır:
- a.))əmtəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
 - b. əsas vəsaitlərin ortaillik dəyərinin əmtəlik məhsulun həcminə nisbəti kimi;
 - c. sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - d. istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - e. mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
230. Əsas fondların fondtutumu hesablanır:
- a. əmtəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
 - b.))əsas vəsaitlərin ortaillik dəyərinin əmtəlik məhsulun həcminə nisbəti kimi;
 - c. sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - d. istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - e. mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
231. Əməyin texniki silahlanması hesablanır:
- a. əmtəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
 - b. əsas vəsaitlərin ortaillik dəyərinin əmtəlik məhsulun həcminə nisbəti kimi;
 - c.))əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sa-yına nisbəti kimi;
 - d. istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - e. mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
232. Əsas fondların rentabelliği hesablanır:
- a. əsas vəsaitlərin ortaillik dəyərinin əmtəlik məhsulun həcminə nisbəti kimi;
 - b. sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - c. istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - d.))mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.

- e. əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;

233. Fondveriminə təsir edən əsas amillərə aiddir:

- a.)avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;
- b. məhsulun həcmnin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
- c. avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;
- d. əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;
- e. məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.

234. Mövcud avadanlıqlar bölünür:

- a. faktiki işləyən və plan üzrə işləyən;
- b. qurulacaq və artıq;
- c.)qurulmuş və qurulmamış;
- d. işləməyən və boşdayanan;
- e. fəaliyyətdə olan və fəaliyyətdə olmayan

235. Avadanlıqlardan istifadənin səmərəliliyinin əks etdirən göstəricilər:

- a.)avadanlıqların intensiv, ekstensiv və integral yüklənməsi əmsalları;
- b. fondverimi və fondtutumu;
- c. material verimi və material tutumu;
- d. avadanlıq vahidinin məhsuldarlığı;
- e. əməyin fondlasiləhlənməsi və əməyin texniki silahlənməsi

236. Əməkdən istifadənin keyfiyyətini xarakterizə edən göstərici hansıdır?

- a.)əmək məhsuldarlığı;
- b. iş yerlərinin heyətlə təmin olunması;
- c. işçilərin orta illik siyahı sayı;

- d. iş vaxtından istifadə;
- e. iş vaxtı itkisi.

237. Əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur:

- a.))bir işçi hesabı ilə məhsul istehsalı;
- b. normativ-xalis məhsul;
- c. satışdan pul gəliri;
- d. əməktutumu;
- e. fəhlələrin sayı.

238. Müəssisənin işçi qüvvəsilə təmin olunması necə müəyyən olunur?

- a.))Ayrı-ayrı kateqoriyalar, peşələr və ix-tisas dərəcələri üzrə işçilərin faktiki sayı əvvəlki illərin və tələbatın müvafiq göstəriciləri ilə tutuşdurulur;
- b. Bütün kateqoriya işçilərin sayı işçilərin plan sayına bölünür;
- c. Əsas istehsal fəhlələrinin faktiki və plan sayı müqayisə olunur;
- d. İnzibati idarəetmə və köməkçi istehsal heyətinin sayının cəmi işçilərin sayına nisbəti kimi təyin olunur;
- e. Əsas və köməkçi istehsalat işçilərinin sayı cəmi işçilərin sayı ilə müqayisə olunur;

239. Əmək məhsuldarlığı səciyyələndirir:

- a. İstehsalın faktiki və plan həcmnin nisbətini;
- b. Mühəndis-texniki işçilərin hər nəfərinə düşən məhsul istehsalını;
- c.))Orta hesabla bir işçiyə düşən məhsul istehsalını;
- d. Köməkçi istehsal heyətinin hər nəfərinə düşən ümumi məhsulun həcmi;
- e. Ümumi işçilərin hər nəfərinə düşən məhsul satışının həcmi.

240. Məhsulun əməktutumu hesablanır:

- a. İstehsal olunmuş məhsulun hər manatına düşən əmək haqqı kimi;
- b. İstehsal olunmuş məhsulun hər manatına düşən adam gün kimi;

- c.))Müəyyən çeşiddə məhsulun hazırlanmasına iş vaxtı fondunun həmin dövrdə məhsulun natural ifadədə miqdarına nisbəti kimi;
- d. Hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;
- e. Məhsul vahidinə düşən əmək haqqı məbləği kimi

241. Əsas istehsalat işçilərinin sayının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- a.))Əsas istehsalat işçilərinin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- b. İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- c. İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq 100-ə vurularaq işçilərin plan sayına bölünür;
- d. İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;
- e. İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur

242. Əmək məhsuldarlığının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- a. Bir işçi hesabı ilə əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin plan üzrə sayına vurulur;
- b. Əmək məhsuldarlığı üzrə kənarlaşma plan üzrə əmək məhsuldarlığına bölünür;
- c.))Əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin faktiki sayına vurulur;
- d. Əmək məhsuldarlığı üzrə kənarlaşma texniki işçilərin sayına vurulur;
- e. Əmək məhsuldarlığı üzrə kənarlaşma inzibati işçilərin sayına vurulur;

243. Əmək məhsuldarlığı və orta əmək ödənişinin artım templəri arasındakı nisbət:

- a. Əmək ödənişinin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
- b. Əmək ödənişi ilə əmək məhsuldarlığının artım templəri bərabər olmalıdır;
- c.))Əmək məhsuldarlığın artım tempi əmək ödənişinin artım tempindən irəlidə getməlidir;
- d. Əmək məhsuldarlığının planlaşdırılan artım tempi reallığa çevrilmədikdə əmək ödənişi iki dəfə azaldılmalıdır;
- e. Əmək ödənişinin artım tempi ilə əmək məhsuldarlığının artım tempinin nisbəti bərabər səviyyədə azalmalı və ya artmalıdır.

244. Məhsulun əmək tutumuna təsir göstərən əsas amillər hansılardır?

- a. Bütün çeşidlər üzrə buraxılan məhsulun faktiki əməktutumuna udel əməktutumunun artması müsbət təsir göstərir;

- b. Məhsul istehsalının azalması faktiki əməktutumunun azalmasına təsir göstərir;
 - c. Məhsulun əməktutumunun artıb-azalmasına ayrı-ayrı məhsul çeşidləri üzrə əmək-tutumunun və məhsul buraxılışı strukturunun dəyişməsi müsbət və ya mənfi təsir göstərir;
 - d. Məhsul istehsalının artım tempi məhsulun əməktutumunun artmasına müsbət təsir göstərir;
 - e. Məhsulun əməktutumunun həcminə işçilərin sayının və işlənmiş adam-günlərin miqdarının artması müsbət təsir göstərir;
245. Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional əlaqə varmı?
- a. Əmək məhsuldarlığı artdıqca məhsulun əməktutumu da artır;
 - b. Əmək məhsuldarlığı yüksəldikcə məhsulun əməktutumu azalır və tərsinə;
 - c. Məhsulun əməktutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;
 - d. İşçilərin sayının azalması əmək məhsuldarlığına müsbət, məhsulun əməktutumuna mənfi təsir göstərir;
 - e. Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;
246. Əmək haqqı xərclərinin həcminə təsir göstərən əsas amillər hansılardır?
- a. Əmtəəlik məhsul satışının həcmnin dəyişməsi;
 - b. İdarəetmə işçilərinin sayının plana nisbətən artıb-azalması;
 - c. Məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;
 - d. Müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
 - e. Əmək haqqı tariflərinin dəyişdirilməsi;
247. Əməyin ödənişi fondunun həcminə hansı əsas amillər təsir göstərir?
- a. İşçilərin sayının və bir işçiyə düşən əmək haqqı məbləğinin dəyişməsi;
 - b. Əmək məhsuldarlığının dəyişməsi;
 - c. Məhsul istehsalı və satışı həcmnin dəyişməsi;
 - d. İşçilərin ixtisas dərəcələrinin dəyişməsi;
 - e. Məhsul vahidinə əmək haqqının dəyişməsi;

248. Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır:

- a. iqtisadi elementlərin eynicinsli olması;
- b.))istehsalın həcmnin dəyişməsindən asılılığı;
- c. dövrü olaraq yaranması;
- d. xərclərin baş vermə yeri və vaxtı;
- e. məhsulun əmək tutumu.

249. Material məsrəflərinin bir manatına mənfəət hesablanır?

- a. Material resurslarının dəyərini satılmış məhsulun dəyərinə bölməklə;
- b. Satışdan mənfəəti məhsulun maya dəyərinə bölməklə;
- c.))Satışdan mənfəəti material məsrəflərinə bölməklə;
- d. Material məsrəflərini məhsulun maya dəyərinə bölməklə;
- e. Satışdan əldə olunan mənfəətdən material məsrəflərini çıxmaqla.

250. Kommersiya və inzibati xərclər örtülür:

- a. satışdan mənfəət hesabına;
- b.))ümumi mənfəət hesabına;
- c. vergitutulana qədər mənfəət hesabına;
- d. xalis mənfəət hesabına;
- e. satışdankənar mənfəət hesabına.

251. Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

- a. məhsulun məsrəftutumunu;
- b. məhsulun əməktutumunu;
- c.))məhsulun materialtutumunu;

- d. material resurslarının verimini ;
 - e. əmək resurslarından istifadə səviyyəsini.
252. Dəyişən xərclərə aid edilir:
- a. bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
 - b.)fəhlələrin əmək haqqı (sığortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun çatdırılması üzrə xərclər;
 - c. qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
 - d. fəhlə və qulluqçuların əmək haqqı (sığortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;
 - e. alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.
253. Məhsul satışından mənfəət necə hesablanır:
- a. pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
 - b.)ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;
 - c. vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
 - d. balans və xalis mənfəət arasında fərq kimi;
 - e. xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
254. Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:
- a. gəlir və xərclər arasında fərq kimi;
 - b.)əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqlərin cəmi kimi;
 - c. əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
 - d. məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;
 - e. məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
255. Mənfəət və zərər haqqında hesabatın təhlilində hansı üsuldan istifadə olunur?
- a. müqayisə, balans;
 - b. iqtisadi-riyazi;

- c.))üfiqi, şaquli, trend;
- d. proqnoz, funksional dəyər;
- e. statistik, evristik.

256. Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- a. göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- b.))ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- c. mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- d. müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- e. istehsalın səmərəliliyinin qiymətləndirilməsi

257. Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi nədir?

- a.))göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- b. ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- c. mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- d. müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- e. istehsalın səmərəliliyinin qiymətləndirilməsi.

258. Adi fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir:

- a. depozitlər üzrə alınmış faizlər;
- b. satışdan pul gəliri;
- c.))amortizasiya;
- d. bank xidmətlərinin ödənilməsi xərcləri;
- e. kredit və borclar üzrə ödənilmiş faizlər.

259. Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsədlə aparılır?

- a. ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- b. ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;

- c. gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
 - d.))xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün;
 - e. mühasibat balansını tərtib etmək üçün.
260. Aktivlərin rentabelliyyənin amilli təhlilində hansı metoddan istifadə olunur?
- a. qruplaşdırma;
 - b. orta həndəsi;
 - c. integral;
 - d.))mütləq fərq;
 - e. balans.
261. Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?
- a. marjinal mənfəət;
 - b. maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
 - c. investisiya fəaliyyətindən xalis pul vəsaitləri;
 - d. bölüşdürülməmiş mənfəət;
 - e.))hesabat dövründə xalis mənfəəti (zərəri).
262. Kommersiya və inzibati xərclər hansı vəsait hesabına örtülür?
- a. satışdan mənfəət;
 - b.))ümumi mənfəət;
 - c. vergitutulana qədər mənfəət hesabına;
 - d. xalis mənfəət;
 - e. satışdankənar mənfəət.
263. Xüsusi kapitalın rentabelliyyətini hesablayanda hesablaşmaya hansı göstərici daxil edilir?
- a. satışdan əldə edilən mənfəət;
 - b. vergiyə cəlb olunan mənfəət;
 - c.))xalis mənfəət;

- d. maliyyə gəliri;
- e. ümumi daxili məhsul.

264. Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- a. satışdan pul gəliri, məhsulun maya dəyəri;
- b. satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- c. icarə haqqı, fondların dəyəri;
- d. digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;
- e. vergi qoymadan əvvəl mənfəət və xərclər.

265. Xalis mənfəət yönəldilir:

- a. inzibati xərclərin örtülməsinə;
- b. istehsalın inkişafına, ehtiyat fonduna;
- c. mənfəət vergisinin ödənilməsinə;
- d. kommersiya xərclərinin ötürülməsinə;
- e. itkilərin örtülməsinə.

266. Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- a. gəlir və xərclər arasında fərqi;
- b. məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəbri məbləğini;
- c. əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- d. məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərqi;
- e. məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.

267. Hansı halda istehsalın səmərəliliyi artır:

- a. mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduqda;
- b. pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduqda;
- c. pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;

- d. satışdan pul gəlirin artım tempi maya dəyərinin artım tempini üstələdikdə;
 - e.))mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım temp-lərinin ardıcıl qaydada bir birindən üstün olması;
268. Mənfəətin dəyişməsinin daxili amillərinə aid edilmir:
- a. xərclərin nomenklaturası;
 - b. keyfiyyət tələblərinin pozulması;
 - c.))istehsal ehtiyatlarının qiymətləri;
 - d. satışın həcmi;
 - e. düzgün cavab yoxdur.
269. Satışdan mənfəətin amilli təhlili zamanı nəzərə alınmır:
- a. satılmış məhsulun fiziki həcmi;
 - b.))ödəniləcək faizlər;
 - c. məhsulun maya dəyəri;
 - d. satılmış məhsulun nomenklaturası;
 - e. məhsul vahidinin qiyməti.
270. Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir edir:
- a. məhsul buraxılışının həcmi, satışın həcmi, ixtisaslaşma səviyyəsi;
 - b.))satışın həcmi, quruluşu, məhsulun maya dəyəri, orta satış qiyməti;
 - c. istehsalın texniki-təşkilati səviyyəsi, idarə heyətinin əmək haqqı, əmək məhsuldarlığı və əmək haqqının artım templəri arasında nisbət;
 - d. debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
 - e. satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
271. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:
- a.))satışın həcmi dəyişməsi;
 - b. məhsulun keyfiyyətinin dəyişməsi;

- c. əmək məhsuldarlığının dəyişməsi;
- d. inzibati xərclərin dəyişməsi;
- e. əmək məsrəflərinin dəyişməsi.

272. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid edilir:

- a. inzibati xərclərin dəyişməsi;
- b.))sabit xərclərin dəyişməsi;
- c. əmək məhsuldarlığının dəyişməsi;
- d. məhsulun keyfiyyətinin dəyişməsi;
- e. əmək məsrəflərinin dəyişməsi.

273. Xərclərin tanınması şərtlərinə aid edilir:

- a. xərclərin konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;
- b. xərclərin məbləği müəyyən edilə bilər;
- c. konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
- d. baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;
- e.))yuxarıda qeyd olunan bütün şərtlər.

274. Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

- a. təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;
- b. pul gəliri məbləği müəyyən edilə bilər;
- c. konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;
- d. məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;
- e.))yuxarıda qeyd olunan bütün şərtlər.

275. Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- a. ehtiyat kapitalı;
- b. müəssisə işçilərinin mükafatları;

- c. xüsusi dövriyyə vəsaitləri;
- d.)nizamnamə kapitalı;
- e. səhmdarların gəlirləri.

276. Inflyasiyaya korrektə edilmiş mənfəət:

- a. ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- b.)hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- c. hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- d. vergiyə cəlb olunan mənfəətə daxil edilir
- e. ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;

277. Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- a. emissiya gəliri;
- b. kapital ehtiyatları;
- c.)xalis mənfəət;
- d. əsas əməliyyat gəliri;
- e. ümumi daxili məhsul.

278. ƏDV hansı mənbədən ödənilir?

- a. xalis mənfəətdən;
- b. ümumi mənfəətdən;
- c.)məhsul satışından əldə olunan gəlirdən;
- d. vergitutulan mənfəətdən;
- e. marijinal mənfəətdən.

279. Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amil-lər:

- a. kommersiya xərcləri;

- b. maliyyə nəticələri ilə bağlı vergilər;
- c. konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;
- d.))qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.
- e. gələcək dövrlərin xərcləri.

280. Xalis mənfəətin amilli təhlili hansını ehtiva edir?

- a.))mövcud vergi dərəcəsinin dəyişilməsinin mənfəətə təsirinin müəyyən olunması;
- b. vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;
- c. real vergitutma səviyyəsinin müəyyən olunması;
- d. uçot siyasətinin qiymətləndirilməsi;
- e. xərclərin səviyyəsinin qiymətləndirilməsi.

281. Mənfəətin təhlili zamanı nəzərə alınmır:

- a. şirkətin nəzarət siyasəti;
- b. xidmət və təmir xərcləri;
- c. əmək haqqının ödənilməsi ilə bağlı xərclər;
- d.))reklam xərcləri;
- e. kommersiya xərcləri.

282. Qısamüddətli aktivlərin rentabelliği hesablanır:

- a. satışdan mənfəətin məcmu aktivlərin orta məbləğinə nisbəti kimi;
- b. xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- c.))satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;
- d. satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
- e. xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.

283. Aktivlərin rentabelliğinə təsir edən hansı əsas amillər «Du Pont» modelinə daxil edilmişdir:

- a. dövrüyyə aktivlərinin dövrünü, xalis mənfəət, məhsul satışından pul gəliri
- b. məhsul satışından pul gəliri, xüsusi kapitalın rentabelliği, xalis mənfəət;
- c. debitor borclarının dövrünü, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın rentabelliği;
- d.))satılmış məhsulun rentabelliği, xüsusi kapitalın dövrünü, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı;
- e. xalis mənfəət, cari likvidlik əmsalı, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı.

284. Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- a.))satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- b. pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- c. pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- d. pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- e. marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.

285. İstehsalın sabitliyi (məhkəməliyi) ehtiyatı səviyyəsi hesablanır:

- a. məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
- b. məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;
- c.)))məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqi istehsalın faktiki həcminə nisbəti kimi;
- d. satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqi satışın plan həcminə nisbəti kimi;
- e. satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.

286. Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır:

- a. məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;
- b. məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;
- c. sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;
- d.))məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi;
- e. məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi

287. Zəif realizə olunan aktivlərə aiddir:
- a. ehtiyatlar+qeyri maddi aktivlər;
 - b.))ehtiyatlar + hazır məhsul;
 - c. ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
 - d. pul vəsaitləri + debitor borcları;
 - e. əsas vəsaitlər.
288. Xammal və material ehtiyatlarının dövrəni əmsalı necə hesablanır?
- a.))sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyat-larının orta həcminə nisbəti kimi;
 - b. xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
 - c. xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;
 - d. satışın həcmnin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
 - e. sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.
289. Əməliyyat levirici necə hesablanır?
- a.))marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
 - b. marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
 - c. satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
 - d. satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;
 - e. satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
290. Maliyyə leviricinin effekti hansı halda alınır?
- a. xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
 - b. borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliğinə;
 - c.))borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
 - d. borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;

e. aktivlərin rentabelliği > kapitalın rentabelliği.

291. İstehsal leverici necə hesablanır?

- a. satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- b. balans mənfəəti : satışdan əldə edilən mənfəət;
- c.))balans mənfəətinin artımı : məhsul satışı həcmının artımı;
- d. xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;
- e. satışdan əldə edilən mənfəət: satışdan pul gəliri.

292. İstehsal levirici nəyi səciyyələndirir?

- a. məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;
- b. reallaşdırılan məhsulun faktiki həcmının onun satışından pul gəlirinə nisbətini;
- c. məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;
- d.))məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə real-laşdırılan məhsulun artım tempinə nisbətini;
- e. məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.

293. Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) necə hesablanır?

- a. daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi
- b. marjinal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;
- c. satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
- d. əməliyyat leviricinin (alətinin) satışdan mənfəətə nisbəti kimi;
- e.))maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.

294. Dövriyyə aktivlərin tərkibinə daxildir:

- a. xammal, material, avadanlıqlar;
- b.))xammal, material, debitor borcları;
- c. xammal, material, tikililər;
- d. xammal, material, kreditor borcları;

e. xammal, material, qeyri maddi aktivlər.

295. Dövriyyə aktivlərindən istifadənin təhlili qarşısında hansı vəzifələr durur?

- a. pul axınlarının qiymətləndirilməsi;
- b. dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi;
- c. debitor borclarının qiymətləndirilməsi;
- d. debitor borclarının tərkibinin qiymətləndirilməsi;
- e. əmtəə material dəyərlərinin qiymətləndirilməsi.

296. Təşkilatın dövriyyə aktivləri ilə təmin olunmasının təhlilinin əsas vəzifələri hansıdır?

- a. debitor borclarının keyfiyyətinin təhlili;
- b. istehsal ehtiyatlarının tələbata uyğunluğunun qiymətləndirilməsi;
- c. debitor borclarının tərkibinin təhlili;
- d. dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;
- e. dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi.

297. Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- a. borc kapital / aktivlər;
- b. dövriyyə aktivləri / xüsusi kapital;
- c. xüsusi kapital / aktivlər;
- d. xüsusi kapital / balansın valyutası;
- e. xüsusi kapital / borc kapitalı.

298. İşlək kapitalın mahiyyəti nədir?

- a. təşkilatın cari aktivləridir;
- b. təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- c. pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
- d. məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

- e. cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.

299. Maliyyə müstəqilliyi əmsalı necə hesablanır?

- a. $(\text{kapital} - \text{uzunmüddətli aktivlər}) / \text{kapital}$;
- b. $(\text{kapital} - \text{uzunmüddətli aktivlər}) / \text{cari aktivlər}$;
- c. $\text{kapital} / \text{kapital və öhdəliklərin cəmi}$;
- d. $\text{kapital} / \text{məcmu aktivlər}$;
- e. xüsusi kapital/ borc kapitalı.

300. Müstəqillik əmsalı hesablanır:

- a. $\text{xüsusi vəsait} / \text{borc vəsaiti}$;
- b. $\text{borc vəsaiti} / \text{bütün vəsait məbləği}$;
- c. $\text{borc vəsaiti} + \text{cəlb edilmiş vəsait} / \text{bütün vəsait məbləği}$;
- d. $\text{xüsusi vəsait} / \text{bütün vəsait məbləği}$;
- e. $\text{bütün vəsait mənbəyi} / \text{borc vəsaiti}$.